

**Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə<sup>1</sup>**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydası və sertifikatların nümunəsi təsdiq edilsin (1-5 nömrəli əlavələr).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ**

Bakı şəhəri, 13 iyul 2005-ci il

№ 135

**Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının  
verilməsi**

**Q A Y D A S I**

**I. ÜMUMİ MÜDDƏALAR**

1.1. Bu Qayda Avropa İttifaqı Komissiyasının direktivlərinə, şura reqlamentlərinə və "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanına Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 may tarixli 403 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.<sup>2</sup>

1.2. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını Azərbaycan Respublikasının *Qida Təhlükəsizliyi Agentliyi* (bundan sonra - vahid səlahiyyətli orqan) həyata keçirir.<sup>3</sup>

1.3. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün sertifikat yalnız qanunvericiliyə uyğun olaraq təsdiqedic kod nömrəsinə malik olan müəssisələrdə istehsal, emal edilmiş və qablaşdırılmış yeyinti məhsullarına vahid səlahiyyətli orqan tərəfindən keçirilən müvafiq ekspertizalar nəticəsində verilir.

**II. SERTİFİKATIN VERİLMƏSİ QAYDASI**

2.1. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına sertifikat almaq istəyən ixracatçı vahid səlahiyyətli orqana "*Lisenzialar və icazələr haqqında*" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq rəsmi ərizə ilə müraciət edir.<sup>4</sup>

2.2. Ərizədə ixrac tarixi, təyinat ölkəsi, mənşə ölkəsi, ixrac edilən məhsulların istehsal və emal edildiyi müəssisənin təsdiqedic kod nömrəsi, gömrük çıxış məntəqəsi, məhsulun adı, miqdarı və s. məlumatlar öz əksini tapmalıdır.<sup>5</sup>

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.3.1. mənşə sənədinin əsli;

2.3.2. uyğunluq sertifikatı;

2.3.3. gigiyenik sertifikatı;

2.3.4. alqı-satqı müqaviləsi (kontraktı);<sup>6</sup>

2.3.5. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və onun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura rəqlamentləri ilə müəyyən edilmiş digər sənədlər ərizəyə əlavə olunur. <sup>7</sup>

2.3.6. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

~~2.3.7. ovlanmanın qadağan olduğu dövrlərdə məhsul ixrac olunarkən yeyinti məhsullarına sertifikat verilməsi üçün həmin məhsulların bəliq ovunun qadağan olunmamış müddətlərdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd.~~

2.3.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.<sup>8</sup>

2.3-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.<sup>9</sup>

2.4. yeyinti məhsullarının hər bir partiyasına sertifikat vermək üçün vahid səlahiyyətli orqan tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər (bu Qaydanın 2.3.2.-2.3.6-cı bəndlərində nəzərdə tutulan sənədlərin əsli təqdim edilməklə surəti) qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır. Ərizəyə baxıldıqdan sonra sənədlərin əsli ərizəçiyə qaytarılır.

2.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) gün ərzində yazılı məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluq halları konkret göstərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 3 (üç) gün müddətində onlara və məhsula bu Qaydanın tələblərinə uyğun olaraq baxılır və sertifikatın verilməsindən imtina üçün əsas olmadıqda məhsula müvafiq sertifikat verilir.

2.6. İxracatçıya sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericiliyə əsaslanan imtinanın səbəbləri göstərilməklə 1 (bir) gün müddətində yazılı məlumat verilir. İxracatçı imtina barədə, yaxud da vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.<sup>10</sup>

2.7. yeyinti məhsullarına sertifikat, bir qayda olaraq, aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:

~~2.7.1. yeyinti məhsulları ixrac edildiyi halda:~~

2.7.1. məhsul təsdiqedicisi kod nömrəsinə malik olan müəssisə tərəfindən istehsal, emal olunsun və qablaşdırılsın;

2.7.2. məhsul partiyasına sertifikatın verilməsi üçün ərizənin təqdim edildiyi tarixədək olan 15 (on beş) gün ərzində müəssisədə müvafiq qaydada keçirilən dövrü ekspertizalar zamanı əhəmiyyətli çatışmazlıqlar olmasın;

~~2.7.1.3. bu Qaydanın III bölməsində göstərilən məhsulun ekspertizasına dair müsbət rəy olsun;~~

~~2.7.2. Molyusklar ixrac edildikdə bu Qaydanın 2.7-ci bəndində göstərilənlərə əlavə olaraq məhsulun təsdiqedicisi kod nömrəsinə malik müəssisə tərəfindən ixrac edildiyi halda.~~

2.7.3. məhsulun ekspertizasına dair bu Qaydanın III bölməsinə uyğun müsbət rəy olduqda. <sup>11</sup>

2.8. Bütün məsuliyyəti təsdiqedicisi kod nömrəsinə malik müəssisə öz üzərinə götürmək şərti ilə başqa bir ixracatçı, təsdiqedicisi kod nömrəsinə malik olmayan yeyinti məhsulları emalı müəssisəsi, yaxud da süni bəliqartırma müəssisəsi, həmin müəssisənin səlahiyyətlərindən istifadə edərək öz

adlarına məhsul ixrac edə bilərlər. Bu zaman sertifikatda təsdiqedic kod nömrəsinə malik olan emal, yaxud da qablaşdırma müəssisəsinin və ixracatçının adı göstərilməlidir.

### III. SERTİFİKAT VERİLƏCƏK MƏHSULUN EKSPERTİZASI

3.1. Məhsula sertifikat verilməsi məqsədilə vahid səlahiyyətli orqan tərəfindən onun ekspertizası keçirilir.

3.2. Ekspertizalar bu sahədəki Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq aparılır.

3.3. Məhsulun ekspertizası üçün nümunələr götürülür və analiz aparılır.

3.4. Analiz aparılması üçün nümunələr partiya nömrələri nəzərə alınmaqla müəssisədən emal prosesinin ən son mərhələsinə çatdırılmış qablaşdırılmış və etiketlenmiş hazır məhsul anbarından müvafiq qaydalara uyğun olaraq vahid səlahiyyətli orqanın ən azı iki nümayəndəsi tərəfindən istehsalçının iştirakı ilə götürülür.

3.5. Nümunələr məhsulun növü və emal formasına görə normativ texniki sənədlərin tələblərinə müvafiq olaraq qiymətləndirilir və keyfiyyəti barədə rəy verilir.

3.6. Yeyinti məhsullarının ixracı zamanı mənşə sənədində məhsulun əldə edildiyi tarixdəki və istehsal sahəsində aparılan ən son tarixdəki suyun (canlı molyuskaların ixracı zamanı) və məhsulun mikrobioloji və toksikoloji analiz nəticələri əsas götürülür. Bu halda son analiz və ixrac arasındakı müddət 15 (on beş) gündən artıq olmamalıdır. <sup>12</sup>

### IV. SERTİFİKATIN TƏRTİBİ

4.1. Sertifikat təsdiq edilmiş nümunəyə uyğun olaraq vahid səlahiyyətli orqan tərəfindən ingilis dilində və ya ixracatçı ilə idxalatçı arasında razılaşmaya əsasən həmin ölkənin rəsmi dövlət dilində tərtib olunur.

4.2. Məhsullar əgər tranzit ölkədən keçirilərək idxalçı ölkəyə göndəriləcəksə, sertifikatın üzərində tranzit üçün istifadə olunduğu (FOR TRANSİT) yazılır.

4.3. Sertifikat 3 (üç) nüsxədə tərtib olunur, sertifikatın əsli malı müşayiət edən digər sənədlərə əlavə olunur, 1 (bir) nüsxəsi vahid səlahiyyətli orqanda qalır, qalan nüsxə isə müəssisəyə təqdim olunur. <sup>13</sup>

4.4. Sertifikat mavi rəngli, pozulmayan və ya silinməyən diyircəkli qələmlə doldurulur, tərtib edənin adı, soyadı, vəzifəsi yazılır, imzalanır və möhürlə təsdiq olunur. <sup>14</sup>

4.5. Sertifikat üzərində düzəlişlər etməyə yol verilmir.

4.6. Sertifikatın alınması üçün ixracatçı tərəfindən daxil olmuş rəsmi müraciət vahid səlahiyyətli orqan tərəfindən xüsusi kitabda qeydə alınır, qeydiyyat nömrəsi və tarixi sertifikatda əks olunur.

4.7. Sertifikat hər hansı səbəbdən itirildikdə, onun qanunvericiliyə uyğun olaraq dublikatı verilir.

4.8. Vahid səlahiyyətli orqan tərəfindən sertifikat aşağıdakı hallarda ləğv edilir:

4.8.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

4.8.2. sertifikatın verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

4.8.3. məhkəmənin müvafiq qərarı olduqda;

4.8.4. hüquqi şəxs ləğv edildikdə;

4.8.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.9. İxracatçıya sertifikat verən vahid səlahiyyətli orqan tərəfindən sertifikatın ləğv edilməsi haqda qərar qəbul olunandan 1 (bir) gün müddətində yazılı şəkildə sertifikat sahibinə və gömrük orqanlarına məlumat verilir.

4.10. Bu Qaydaya uyğun olaraq verilən sertifikat əsasında məhsul ixrac edildikdən sonra 3 (üç) gün müddətində məhsulun yük-gömrük bəyannaməsinin surəti ərizəçi tərəfindən vahid səlahiyyətli orqana təqdim edilir.

## **V. BU QAYDANIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT**

Sertifikat verən vahid səlahiyyətli orqanın vəzifəli şəxsləri sertifikatın verilməsi qaydasının pozulmasına görə, habelə ərizəçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

2 nömrəli əlavə

**Keyfiyyət sertifikatının**

**NÜMUNƏSİ**

Seriya nömrəsi \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə ixrac olunan balıq və balıq məhsulları üçün nəzərdə tutulur

Göndərən ölkə \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulu təyin edən göstəricilər**

Məhsulun təsviri \_\_\_\_\_

Növü (elmi adı) \_\_\_\_\_

Emal forması (1) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Saxlama və daşıma temperaturu \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

İstehsal sahəsi

Vahid səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və emal müəssisəsinin adı, ünvanı və təsdiqedicisi kod nömrəsi \_\_\_\_\_

**III. Məhsulların göndərildiyi yer**

Məhsullar (göndərilmişdir) \_\_\_\_\_

Haradan (göndərən yer) \_\_\_\_\_

Haraya (göndərildiyi yer və ölkə) \_\_\_\_\_

Nəqliyyat vasitəsinin növü (2) \_\_\_\_\_

(1) İnsanın istehlakı üçün nəzərdə tutulmuş canlı, hazırlanmış, emal edilmiş və s. şəkildə

(2) Yükləmə maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya

gəminin adı

Məhsulu göndərəninin adı və ünvanı \_\_\_\_\_

Alıcının adı və məhsulun göndərildiyi ünvan \_\_\_\_\_

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar onların istehsalı, emalı və satışına dair sağlamlıq şərtlərini müəyyən edən Avropa Şurasının müvafiq direktivlərinə və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun emal olunmuş, saxlanılmış və nəql olunmuşdur. <sup>15</sup>

Tərtib olunduğu yer \_\_\_\_\_

Tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_ imza

\_\_\_\_\_

Adı, soyadı və vəzifəsi

**Keyfiyyət sertifikatının**

**NÜMUNƏSİ**

Seriya nömrəsi \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı canlı məhsullar üçün nəzərdə tutulur:

- ikitaylı molyusklar (1)
- dərisitikanlılar (1)
- qabıqlılar (1)
- başıyaqlılar (1)
- qarınayaqlılar (1)

Göndərən ölkə \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulu təyin edən göstəricilər**

Növü (elmi adı) \_\_\_\_\_

Kod №-si (mümkündürsə) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Analiz rəyinin nömrəsi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

İstehsal sahəsi \_\_\_\_\_

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedicisi kodun nömrəsi \_\_\_\_\_

**III. Məhsulun göndərildiyi yer:**

Məhsul göndərilmişdir

Haradan (göndərən yer) \_\_\_\_\_

Haraya (göndərildiyi yer və ölkə) \_\_\_\_\_

Nəqliyyat vasitəsinin növü (2) \_\_\_\_\_

Məhsulu göndərəninin adı və ünvanı \_\_\_\_\_

Alıcının adı və məhsulun göndərildiyi ünvan



---

(1) Lazım olmayarı silin

(2) Yüklə maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun gigiyenik tələblərə əsasən ovlanmış, sağlamlıq qaydalarına əsasən hazırlanmış, təmizlənmiş, qablaşdırılmış, yoxlamadan keçirilmiş, nəql olunmuş və istehlak üçün tam yararlıdır. <sup>16</sup>

Tərtib olunduğu yer \_\_\_\_\_

Tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_ imza

\_\_\_\_\_

Adı, soyadı və vəzifəsi

**Keyfiyyət sertifikatının**

**NÜMUNƏSİ**

Seriya nömrəsi \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı dondurulmuş və ya emal edilmiş məhsullar üçün nəzərdə tutulur:

ikitaylı molyuskalar (1)

dərisitikanlılar (1)

qabıqlılar (1)

qarınayaqlılar (1)

başayaqlılar (1)

Göndərən ölkə \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulu təyin edən göstəricilər**

Növü (elmi adı) \_\_\_\_\_

Məhsulun görünüşü və emal forması (2) \_\_\_\_\_

Kod №-si (mümkündürsə) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Analiz rəyinin nömrəsi \_\_\_\_\_

Saxlama və daşıma temperaturu \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

İstehsal sahəsi \_\_\_\_\_

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedicisi kodun nömrəsi \_\_\_\_\_

**III. Məhsulun göndərildiyi yer**

Məhsul göndərilmişdir

Haradan (göndərən yer) \_\_\_\_\_

Haraya (göndərildiyi yer və ölkə) \_\_\_\_\_

Nəqliyyat vasitəsinin növü (3) \_\_\_\_\_

Məhsulu göndərəninin adı və ünvanı \_\_\_\_\_

Alıcının adı və məhsulun göndərildiyi ünvan

- 
- (1) Lazım olmayarı silin
  - (2) Soyudulmuş, buzlaşdırılmış, konservləşdirilmiş və s.
  - (3) Yükləmə maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar toksiki elementlər olmayan yerdə və vaxtda ovlanmış və Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun sağlamlıq qaydalarına əsasən hazırlanmış, dondurulmuş, emal olunmuş, qablaşdırılmış, analizdən keçirilmiş və nəql olunmuşdur. <sup>17</sup>

Tərtib olunduğu yer \_\_\_\_\_

Tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_ imza

\_\_\_\_\_

Adı, soyadı və vəzifəsi

**Keyfiyyət sertifikatının**

**NÜMUNƏSİ**

Seriya nömrəsi \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə ixrac olunan qurbağa ayaqları və dəniz ilbizi üçün nəzərdə tutulur:

qurbağa ayaqları (1)

dəniz ilbizi (1)

Göndərən ölkə \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulu təyin edən göstəricilər**

Məhsulun təsviri \_\_\_\_\_

Növü (elmi adı) \_\_\_\_\_

Vəziyyəti və emal forması (2) \_\_\_\_\_

Kod №-si (mümkündürsə) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Saxlama və daşıma temperaturu \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

İstehsal sahəsi

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedicisi kod nömrəsi

\_\_\_\_\_  
\_\_\_\_\_  
\_\_\_\_\_

**III. Məhsulun göndərildiyi yer**

Məhsul göndərilmişdir

Haradan (göndərən yer) \_\_\_\_\_

Haraya (göndərildiyi yer və ölkə) \_\_\_\_\_

Nəqliyyat vasitəsinin növü (3) \_\_\_\_\_

Məhsulu göndərəninin adı və ünvanı \_\_\_\_\_

\_\_\_\_\_  
\_\_\_\_\_

Alicının adı və məhsulun göndərildiyi ünvan

---

---

---

- (1) Lazım olmayarı silin
- (2) Soyudulmuş, buzlaşdırılmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş və s.
- (3) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

#### IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun gigiyenik tələblərə əsasən hazırlanmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş, dondurulmuş, qablaşdırılmış və saxlanılmış, müəssisənin səlahiyyəti nümayəndəsi tərəfindən hazırlanmış proqram əsasında yoxlamadan və analizdən keçirilmişdir. <sup>18</sup>

Tərtib olunduğu yer \_\_\_\_\_

Tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_ imza

\_\_\_\_\_

\_\_\_\_\_

Adı, soyadı və vəzifəsi

## Keyfiyyət sertifikatının

## N Ü M U N Ə S İ

№: \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş çiy süd üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

### I. Məhsulun təsviri

Hansı heyvandan alınmışdır \_\_\_\_\_

Kod nömrəsi (mövcuddursa) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

### II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığım məntəqə(ləri)nin adı, ünvanı və təsdiqedici kod nömrəsi (2): \_\_\_\_\_

### III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma müddəti \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_

daşınma temperaturu \_\_\_\_\_

yüklənmə tarixi \_\_\_\_\_

nəqliyyat vasitəsinin növü (3) \_\_\_\_\_  
plombun nömrəsi \_\_\_\_\_  
ixracatçının adı və ünvanı \_\_\_\_\_  
alıcının adı və ünvanı \_\_\_\_\_

#### **IV. Keyfiyyətin təsdiqi**

Mən aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş çiy süd Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;
- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;
- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;
- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

\_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y. \_\_\_\_\_

\_\_\_\_\_

Baytar həkimin imzası (4)

\_\_\_\_\_

Soyadı, adı və vəzifəsi

#### **V. Əhalinin sağlamlığının qorunması**

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan çiy südün aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;
- gigiyena qaydalarına tam cavab verən, qeydiyyatda alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;
- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;
- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: \_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_  
**Müfəttişin imzası (4)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

\_\_\_\_\_

(1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır.

Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.



## Keyfiyyət sertifikatının

## N Ü M U N Ə S İ

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş çiy süddən hazırlanmış məhsullar üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

### I. Məhsulun təsviri

Hansı heyvandan alınmışdır \_\_\_\_\_

Kod nömrəsi (mövcuddursa) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

### II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığım məntəqə(ləri)nin adı, ünvanı və təsdiqedicisi kod nömrəsi (2): \_\_\_\_\_

### III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma müddəti \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_

daşınma temperaturu \_\_\_\_\_

yüklənmə tarixi \_\_\_\_\_

nəqliyyat vasitəsinin növü (3) \_\_\_\_\_

plombun nömrəsi \_\_\_\_\_

ixracatçının adı və ünvanı \_\_\_\_\_

alıcının adı və ünvanı \_\_\_\_\_

#### IV. Keyfiyyətin təsdiqi

Mən, aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş çiy süddən hazırlanmış məhsullar Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;
- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;
- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;
- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

\_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y. \_\_\_\_\_

\_\_\_\_\_

**Baytar həkimin imzası (4)**

\_\_\_\_\_

Soyadı, adı və vəzifəsi

#### V. Əhalinin sağlamlığının qorunması

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan çiy süd məhsulunun aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

1. Çiy süd:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;
- gigiyena qaydalarına tam cavab verən, qeydiyyata alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;
- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;
- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir;

-Avropa Birliyinin müvafiq qanunvericiliyi ilə tanış olduğunu təsdiq edir.

2. Spesifik tələblərə uyğun olaraq pasteurizə edilmişdir.

3. Mikrobioloji kriterilərə cavab verir.

4. Tələblərə uyğun olaraq saxlanılmış, qablaşdırılmış və nəql olunmuşdur.

5. Münasib yerlərdə, lazım gəldikdə çənlərdə daşınmışdır.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə

tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: \_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y. \_\_\_\_\_

**Müfəttişin imzası (4) .**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır.

Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş pastemizə olunmuş süd və pastemizə olunmuş süd məhsulları üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Hansı heyvandan alınmışdır \_\_\_\_\_

Pasterizə olunmuş süd və pastemizə olunmuş süddən hazırlanmış məhsulların təsviri(2) \_\_\_\_\_

Kod nömrəsi (mövcuddursa) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığım məntəqə(ləri)nin, /standartlaşdırma mərkəz(lər)inin adı, ünvanı və təsdiqedic kod nömrəsi (2) \_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma müddəti \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_

daşınma temperaturu \_\_\_\_\_

yüklənmə tarixi \_\_\_\_\_

nəqliyyat vasitəsinin növü (3) \_\_\_\_\_

plombun nömrəsi \_\_\_\_\_

ixracatçının adı və ünvanı \_\_\_\_\_

alıcının adı və ünvanı \_\_\_\_\_

#### **IV. Keyfiyyətin təsdiqi**

Mən, aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş və pasterizə olunmuş süddən hazırlanmış süd məhsulları Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;
- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;
- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;
- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

Tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_  
**Baytar həkimin imzası (4)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

#### **V. Əhalinin sağlamlığının qorunması**

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan pasterizə olunmuş süd və pasterizə olunmuş süd məhsullarının aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

1. Çiy süd:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;
- gigiyena qaydalarına tam cavab verən, qeydiyyatda alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;
- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;
- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir;
- Avropa Birliyinin müvafiq qanunvericiliyi ilə tanış olduğunu təsdiq edir.

2. Spesifik tələblərə uyğun olaraq pasterizə edilmişdir.

3. Mikrobioloji kriterilərə cavab verir.

4. Tələblərə uyğun olaraq saxlanılmış, qablaşdırılmış və nəql olunmuşdur.

5. Münasib yerlərdə, lazım gəldikdə çənlərdə daşınmışdır.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: \_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_  
**Müfəttişin imzası (4)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır.

Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulan quş əti, heyvan əti, ovlanmış heyvan əti, vəhşi heyvan əti, dovşan əti və s. ət məhsulları üçündür

İxrac edən ölkənin adı (1) \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Ət və ət məhsullarının əldə edildiyi heyvanın növü Ətin növü: dərisi soyulmuş/soyulmamış və içalatı çıxarılmış (2) (3) \_\_\_\_\_

Emal və ya kəsimin tarixi \_\_\_\_\_

Dondurulma forması \_\_\_\_\_

Saxlanma forması \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedic kod nömrə(ləri)si .....

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən kəsim müəssisəsinin (müəssisələrinin) ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən soyuducu saxlama anbar(lar)ının ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_  
daşınma temperaturu \_\_\_\_\_  
yüklənmə tarixi \_\_\_\_\_  
nəqliyyat vasitəsinin növü (4) \_\_\_\_\_  
plombun nömrəsi \_\_\_\_\_  
ixracatçının adı və ünvanı \_\_\_\_\_  
alıcının adı və ünvanı \_\_\_\_\_

#### IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıda imzamlı təsdiq edirəm ki:

- yuxarıda qeyd olunan heyvanlar kəsimdən əvvəl müəssisədə (saat) (tarix) də müayinədən keçirilmiş və sağlamlıq tələblərinə tam cavab verir;
- heyvanlar müəssisədə saat və tarixdə kəsilmiş, kəsim və qanın axıdılması əməliyyatları qaydalara uyğun bir şəkildə həyata keçirilmişdir;
- heyvanlara dair müvafiq qeydlər və sənədləşdirmələr qaydalara uyğun olaraq aparılmış və heyvanların kəsilməsinə heç bir əngəl yaratmır.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

\_\_\_\_\_  
tarix \_\_\_\_\_  
M.Y.

\_\_\_\_\_  
**İmza (5)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) Ətin ixrac və mənşə ölkəsi eyni olmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Üzv ölkədə yerləşən ət emalı müəssisəsində ətin dərisi soyulmalı və sonra postmortem müayinəsindən keçirilməlidir. Ət istehlak üçün yararlı vəziyyətə gətirilmədiyi təqdirdə üzərinə sağlamlıq nişanı yerləşdirilməməlidir.

(4) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(5) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.





**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan vəhşi donuz (qaban) əti  
üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Vəhşi donuz (qaban) əti (2) (3) \_\_\_\_\_

Ətin növü: dərisi soyulmuş/soyulmamış və içalatı çıxarılmış vəhşi donuz (qaban) əti  
(3) (4) \_\_\_\_\_

Kəsimin növü \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Kəsilməmiş ətin parçaları və ya qabların sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal  
müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən kəsim müəssisəsinin  
(müəssisələrinin) ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən soyuducu saxlama anbar(  
lar)ının ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_

daşınma temperaturu \_\_\_\_\_

yüklənmə tarixi \_\_\_\_\_  
nəqliyyat vasitəsinin növü (5) \_\_\_\_\_  
plombun nömrəsi \_\_\_\_\_  
ixracatçının adı və ünvanı \_\_\_\_\_  
alıcının adı və ünvanı \_\_\_\_\_  
istehsal və ya emal müəssisəsinin adı və ünvanı (6) \_\_\_\_\_

#### IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıdakı imzamlarla təsdiq edirəm ki:

1. Son 12 ay ərzində donuzların klassik taunu, Afrika taunu, dabaq, enzootik ensefalomieliti (Teşən xəstəliyi), donuz trixinelyozu xəstəliklərinə tutulmayıb və bu xəstəliklərə qarşı heç bir peyvənd vurulmamışdır;

2. Vəhşi donuz (qaban) əti (1) (3):

(a) son 60 gün ərzində heç bir donuz xəstəliyinə qarşı məhdudiyət qoyulmayan (göndərən ölkə). \_\_\_\_\_ . ərazisində ovlanmış heyvana məxsusdur;

(b) ət Avropa İttifaqına ixrac etməyə icazəsi olmayan üçüncü ölkə və ya onun hər hansı hissəsi ilə sərhəd olan ərazidən ən azı 20 km aralıda kəsilmiş heyvana məxsusdur;

(c) ovlandıqdan sonra 12 saat ərzində dondurulmaq üçün kod verilmiş qəbul məntəqəsinə və ya emal müəssisəsinə göndərilən heyvan ətidir;

(d) Beynəlxalq Epizootologiya Bürosu tərəfindən dərc olunan infeksiya xəstəliklərinə dair siyahıya daxil olan donuz xəstəliklərinə görə qadağan olunmayan ərazidə yerləşən kod verilmiş qəbul məntəqəsi və ya emal müəssisəsidir;

(e) ət qanunvericiliyin tələblərinə uyğun olaraq emal edilmiş, saxlanılmış və nəql olunmuşdur.

3. Təzə və ya yenidən dərisi soyulmuş və icalatı çıxarılmış vəhşi donuz cəmdəkləri qanunvericiliyin tələblərinə əsasən kod verilmiş emal müəssisəsində postmortem müayinəsindən və istehlaka yararlı olması üçün müvafiq yoxlamadan keçirilmiş və müvafiq qaydada ətin və ya qablaşdırmanın üzərinə sağlamlıq nişanı vurulmuşdur (4).

4. Vəhşi donuz (qaban) (3) ətinin dərisi soyulmamış olduğu halda:

(a) İçalat kod verilmiş emal müəssisəsində postmortem müayinəsindən keçirilmiş və istehlak üçün yararlıdır;

(b) və ya:

(i) postmortem müayinəsindən sonra 7 gün ərzində yekun emal müəssisəsinə göndərməli cəmdəklər -10C-dən +70C-dək olan temperaturda soyudulmuş, saxlanmış və daşınma zamanı bu temperaturla təmin olunan nəqliyyat vasitəsinə yüklənmişdir (1);

və ya:

(ii) postmortem müayinəsindən sonra 15 gün ərzində yekun emal müəssisəsinə göndərməli cəmdəklər -10C-dən +10C-dək olan temperaturda

soyudulmuş, saxlanmış və daşınma zamanı bu temperaturla təmin olunan nəqliyyat

vasitəsinə yüklənmişdir (1);

(c) təfsilatı 1-ci paraqrafda göstərilədiyi kimi, ətin eyniləşdirilməsi üçün mənşəyinə dair rəsmi sağlamlıq nişanlarının təsbit edilməsinə dair tədbirlər həyata keçirilmişdir;

5. Nəqliyyat vasitələri, konteynerlər gigiyena tələblərinə cavab verir və yükün doldurulması əməliyyatları bu tələblərə müvafiq olaraq həyata keçirilmişdir.

6. Ət \_\_\_\_\_ qanunvericiliyə müvafiq olaraq trixinelloza görə trixinelloskopiya metodu ilə müayinədən keçirilmişdir.

7. Ət tarixində ovlanmış vəhşi donuz (qaban) ətidir (1) (3) 8. Vəhşi donuz (qaban) (3) əti qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırlanmışdır.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

tarix \_\_\_\_\_  
M.Y.

\_\_\_\_\_  
**İmza (7)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) İxrac və mənşəyi eyni olan ölkənin adı.

(2) İçalat istisna olmaqla.

(3) Lazım olmayanı silin.

(4) Üzv ölkədə yerləşən emal müəssisəsində ətin dərisi soyulmalı və sonra postmorten müayinəsindən keçirilməlidir. Ət istehlak üçün yararlı vəziyyətə gətirilmədiyi təqdirdə, üzərində sağlamlıq nişanı yerləşdirilməməlidir.

(5) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(6) Dərisi soyulduqdan sonra ət postmortem müayinədən keçirildikdə, üzv ölkənin ərazisindəki istehsal və ya emal müəssisəsinin adı və ünvanı qeyd olunmalıdır.

(7) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

**11 nömrəli ƏLAVƏ**

**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan heyvan dərisi üçündür.  
İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) \_\_\_\_\_  
Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Hansı heyvanın dərisidir \_\_\_\_\_  
Dərinin növü \_\_\_\_\_  
Qablaşdırmanın növü \_\_\_\_\_  
Yerlərin sayı \_\_\_\_\_  
Netto çəkisi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar göndərilmişdir: \_\_\_\_\_  
haradan (göndərən yer və ölkə) \_\_\_\_\_  
haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_  
yüklənmə tarixi \_\_\_\_\_  
nəqliyyat vasitəsinin növü (2) \_\_\_\_\_  
plombun nömrəsi \_\_\_\_\_  
ixracatçının adı və ünvanı \_\_\_\_\_  
alıcının adı və ünvanı \_\_\_\_\_

#### IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıdakı imzamlı təsdiq edirəm ki, yuxarıda adı çəkilən heyvan dərisi:

a) səlahiyyətli orqan tərəfindən təsdiqedic kod nömrəsi verilmiş müəssisədə istehsal və emal olunmuşdur;

b) təmizlənmiş, aşınmış və 30 gün ərzində NaCl-da saxlanılmışdır (1);

və ya

- ütölmüş;

yaxud

- aşınmadan sonra qurudulmuşdur;

c) emaldan sonra çirklənmənin qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirləri görülmüşdür.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

tarix \_\_\_\_\_

M.Y. \_\_\_\_\_

\_\_\_\_\_  
**İmza (3)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) Zəruri deyildir.

(2) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(3) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan yumurta və yumurta məhsulları üçün nəzərdə tutulur.

İxrac edən ölkənin adı \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Hansı heyvandan alınmışdır \_\_\_\_\_

Tərkibində yumurtanın faizi (1) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Emal olunduğu tarix \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Zəmanətli saxlanma müddəti \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedicisi kod nömrə(ləri)si: \_\_\_\_\_

\_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar  
göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma

temperaturu \_\_\_\_\_

daşınma  
temperaturu \_\_\_\_\_

yüklənmə  
tarixi \_\_\_\_\_

nəqliyyat vasitəsinin növü (2) \_\_\_\_\_  
plombun nömrəsi \_\_\_\_\_

ixracatçının adı və ünvanı \_\_\_\_\_

alıcının adı və ünvanı \_\_\_\_\_

#### IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki:

1. toyuq, ördək, qaz, hind toyuğu, firəng toyuğu, bildirçin yumurtasıdır, qarışıq deyil və ya digər quş növlərinin yumurtaları ilə qarışığı yoxdur;

2. qanunvericiliyə uyğun olaraq:

- səlahiyyətli orqan tərəfindən təsdiq olunmuş müəssisələrdə hazırlanmış və emal olunmuşdur;

- müvafiq olan yumurtalardan hazırlanmışdır;

- emal prosesi keçmişdir;

- sanitar qaydalara müvafiqdir;

- qablaşdırılmışdır;

- saxlanılmış və daşınmışdır;

3. Məhsulun orqanoleptik xüsusiyyətlərinə xələl yetirən və ya istehlakını insan sağlamlığı üçün təhlükəli edən substansiyaların qalıqlarına dair Avropa Birliyinin standartlarına cavab verir.

Aşağıda imza edən rəsmi səlahiyyətli nümayəndə Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: \_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_  
**İmza (3)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi



(1) Məhsullara qəbul olunmuş limitlərdə digər qida məhsulları və ya qismən icazə verilmiş qida əlavələri əlavə olunmuşdur.

(2) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(3) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

**Keyfiyyət sertifikatının  
N Ü M U N Ə S İ**

№ \_\_\_\_\_

Avropa İttifaqına üçüncü ölkələrdən idxal olunan fındıq, yerfındığı, qoz, püstə, zeytun, meyvə və onlardan hazırlanmış məhsullar, tərəvəz, uşaq qidaları, qəhvə: taxıl bitkiləri, ədviyyatlar və heyvan yemləri üçün nəzərdə tutulur.

İxrac edən ölkənin adı \_\_\_\_\_

Vahid səlahiyyətli orqan \_\_\_\_\_

**I. Məhsulun təsviri**

Məhsulun adı \_\_\_\_\_

Məhsulun kod nömrəsi (mövcuddursa) \_\_\_\_\_

Qablaşdırmanın növü \_\_\_\_\_

Yerlərin sayı \_\_\_\_\_

Netto çəkisi \_\_\_\_\_

Brutto çəkisi \_\_\_\_\_

**II. Məhsulun mənşəyi**

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedic kod nömrə(ləri)si \_\_\_\_\_

**III. Məhsulun təyinatı**

Məhsullar göndərilmişdir: \_\_\_\_\_

haradan (göndərən yer və ölkə) \_\_\_\_\_

haraya (göndərilən yer və ölkə) \_\_\_\_\_

saxlanma müddəti \_\_\_\_\_

saxlanma temperaturu \_\_\_\_\_

daşınma temperaturu \_\_\_\_\_

yüklənmə tarixi \_\_\_\_\_

nəqliyyat vasitəsinin növü (1) \_\_\_\_\_

plombun nömrəsi \_\_\_\_\_  
ixracatçının adı və ünvanı \_\_\_\_\_  
alıcının adı və ünvanı \_\_\_\_\_

#### **IV. Keyfiyyətin təsdiqi**

Mən aşağıda imza edən səlahiyyətli nümayəndə təsdiq edirəm ki, yuxarıda qeyd olunan məhsullar Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- gigiyena şərtlərinə uyğun istehsal olunmuş, çeşidlənmiş, təmizlənmiş, emal edilmiş, qablaşdırılmış və nəql olunmuşdur.

- bu yüklənən məhsuldan (miqdar) tarixində götürülmüş nümunələr tarixində laboratoriyada müvafiq analizlərdən keçirilmişdir.

- məhsullar istehlak üçün tam yararlıdır.

Aşağıda imza edən rəsmi səlahiyyətli nümayəndə Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş məhsulların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: \_\_\_\_\_

tarix \_\_\_\_\_

M.Y.

\_\_\_\_\_  
**İmza (2)**

\_\_\_\_\_  
Soyadı, adı və vəzifəsi

(1) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(2) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.”

**KEYFİYYƏT SERTİFİKATININ NÜMUNƏSİ**

1. İxracatçı:	Sənədi verən üçüncü ölkə: _____
2. Alıcı:	VI 1 Seriya №: _____
3. Gömrük möhürü: (1)	<b>ŞƏRAB, ÜZÜM ŞİRƏSİ VƏ YA ÜZÜM HÖRRASININ AVROPA İTTİFAQINA İDXALI ÜÇÜN KEYFİYYƏT SERTİFİKATI</b>
4. Nəqliyyat vasitəsi:	(1) Yalnız azaldılmış gömrük tarifi güzəşti tətbiq olunan şərəblərə aiddir.
5. Yükün boşaldıldığı yer:	(2) Uyğun gələnə silin.
6. Möhür və qeydiyyat nömrəsi - Qablaşdırmanın sayı və növü - Məhsulun təsviri	(3) Müvafiq xanaya "x" işarəsini qeyd edin.
	7. Miqdarı 1/h1/kq ilə (2)
	8. Şüşələrin (butulkaların) sayı:
	9. Məhsulun rəngi:
10. Sertifikat	
Yuxarıda təsvir edilmiş məhsul (3) birbaşa insan istehlakı üçün nəzərdə tutulmuşdur <input type="checkbox"/> / tutulmamışdır <input type="checkbox"/> , məhsul mənşə ölkəsində dövrüyyəyə buraxılma şərtlərinə tam uyğun yığılmışdır və əgər birbaşa insan istehlakı üçün nəzərdə tutulmuşdursa, məhsulun idxalına aid olan Avropa Birliyinin qanunvericiliyində yol verilən enologiya təcrübəsinə təsir etmir.	
Vahid səlahiyyətli orqanın adı və ünvanı:	Yer və tarix: Möhür:
	Rəsmi ekspertin adı, vəzifəsi və imzası:
11. Analizin hesabatı Yuxarıda təsvir olunan məhsulun analitik xüsusiyyətlərinin təsviri ÜZÜM HÖRRASI VƏ ÜZÜM ŞİRƏSİNİN QATILIĞI: ŞƏRAB VƏ HAZIRDA FERMENTASİYADA OLAN ÜZÜM HÖRRASININ: ümumi alkoqol tündlüyü: faktiki alkoqol tündlüyü:  BÜTÜN MƏHSULLAR ÜÇÜN: ümumi quru qalıq: ümumi turşuluq: uçucu turşuluq: limon turşuluğu: ümumi sulfid oksidi (kükürd):  Müxtəlif növarası kəşimələrdən (çarpazlaşmalardan) irəli gələn və ya digər müxtəlif <i>Vitis vinifera</i> növlərdən olmayan üzüm ailəsi nümayəndələrinin olması <input type="checkbox"/> / olmaması <input type="checkbox"/> .	
Laboratoriyanın adı və ünvanı:	Yer və tarix: Möhür:
	Məsul şəxsin adı, vəzifəsi və imzası:

**Səlahiyyət (sərbəst dövriyyə üçün) (idxalçı ölkə tərəfindən doldurulur)**

Miqdarı	12. Sərbəst dövriyyə üçün icazə verilən gömrük sənədinin nömrəsi və tarixi	13. Alıcının tam adı və ünvanı	14. Səlahiyyətli orqanın möhürü
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
15. Digər qeydlər			

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817)
2. 14 dekabr 2006-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1153)
3. 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)
4. 23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122)
5. 29 may 2013-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 581)
6. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
7. [24 fevral 2015-ci il tarixli 47 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 236)
8. [13 may 2016-cı il tarixli 195 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
9. [29 noyabr 2017-ci il tarixli 519 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 1 dekabr 2017-ci il, № 265)
10. [5 fevral 2018-ci il tarixli 30 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 6 fevral 2018-ci il, №27)

## FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>1</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817) ilə adında, mətnində və həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə "Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"nda "**balıq və digər dəniz**" sözləri "**yeyinti**" sözü ilə əvəz edilmişdir.

<sup>2</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817) ilə 1.1-ci bəndində "Fərmanına" sözündən sonra "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 may tarixli 403 nömrəli Fərmanına" sözləri əlavə edilmişdir.

---

<sup>3</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~1.2. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinə nəzarət sisteminin tətbiqi və sertifikatın verilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra – vahid səlahiyyətli orqan) tərəfindən həyata keçirilir.~~

14 fevral 2014-cü il tarixli **46** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201**) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində **“İqtisadi İnkişaf”** sözləri **“İqtisadiyyat və Sənaye”** sözləri ilə əvəz edilmişdir.

[13 may 2016-cı il tarixli 195 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955**) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndindən **“və Sənaye”** sözləri çıxarılmışdır.

[5 fevral 2018-ci il tarixli 30 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 6 fevral 2018-ci il, №27**) ilə 1 nömrəli əlavə - “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində **“İqtisadiyyat Nazirliyi”** sözləri **“Qida Təhlükəsizliyi Agentliyi”** sözləri ilə əvəz edilmişdir.

[4 29 noyabr 2017-ci il tarixli 519 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 1 dekabr 2017-ci il, № 265**) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.1-ci bəndinə **“səlahiyyətli orqana”** sözlərindən sonra **“Lisensiyalar və icazələr haqqında”** Azərbaycan Respublikası Qanununun **18.1-ci maddəsinə uyğun olaraq** sözləri əlavə edilmişdir.

<sup>5</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 2.2-ci bəndində **“tarixi,”** sözdündən sonra **“təyinat ölkəsi, mənşə”** sözləri əlavə edilmişdir, **“sərhəd buraxılış”** sözləri **“çıxış”** sözü ilə əvəz olunmuşdur.

<sup>6</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 2.3.4-cü yarım bəndində **“baytarlıq şəhadətnaməsi”** sözləri **“alqı-satqı müqaviləsi (kontraktı)”** sözləri ilə əvəz edilmişdir.

<sup>7</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 2.3.5-ci yarım bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3.5. qanunvericilikdə müəyyən edilən hallarda **“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyanın (CITES) təsiri altına düşən növlərdən istehsal və emal edilmiş yeyinti məhsullarının ixracı üçün verilən icazə (permit/sertifikat);**

---

<sup>8</sup> 23 dekabr 2010-cu il tarixli **241** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122**) ilə təsdiq edilmiş "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"na **2.3.7-ci yarımbənd** əlavə edilmişdir.

29 may 2013-cü il tarixli **95** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti **09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 581**) ilə "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"nın 2.3.7-ci yarımbəndində "**qəbz**" sözü "**sənəd**" sözü ilə əvəz edilmişdir.

<sup>9</sup> [24 fevral 2015-ci il tarixli 47 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 236**) ilə "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"na yeni məzmununda 2.3-1-ci bənd əlavə edilmişdir.

29 may 2013-cü il tarixli **95** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti **09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 581**) ilə "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"nın 2.3.7-ci yarımbəndində "**qəbz**" sözü "**sənəd**" sözü ilə əvəz edilmişdir.

<sup>10</sup> 16 yanvar 2008-ci il tarixli **6** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39**) ilə «Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası»nın 2.6-cı bəndində «**məhkəməyə**» sözündən əvvəl «**inzibati qaydada və (və ya)**» sözləri əlavə edilmişdir.

<sup>11</sup> 12 sentyabr 2006-cı il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 2.3.7-ci, 2.7.1-2.7.2-ci yarımbəndlər çıxarılmışdır, 2.7.1.1-2.7.1.3-cü yarımbəndlər müvafiq olaraq 2.7.1-2.7.3-cü yarımbəndlər hesab edilmişdir və 2.7.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

<sup>12</sup> 12 sentyabr 2006-cı il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 3.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~3.6. Canlı molyuskların ixracı zamanı mənşə sənədində məhsulun əldə edildiyi tarixdəki və istehsal sahəsində aparılan ən son tarixdəki suyun və məhsulun mikrobioloji və toksikoloji analiz nəticələri əsas götürülür. Bu halda son analiz və ixrac arasındakı müddət 15 (on beş) gündən artıq olmamalıdır.~~

<sup>13</sup> 12 sentyabr 2006-cı il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 4.3-cü bəndində "**4 (dörd)**" sözü "**3 (üç)**" sözü ilə və "**nüsxələr**" sözü "**nüsxə**" sözü ilə əvəz edilmişdir.

<sup>14</sup> 12 sentyabr 2006-cı il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 4.4-cü bəndində "**silinməyən**" sözündən sonra "**diyircəkli**" sözü əlavə edilmişdir.

<sup>15</sup> 12 sentyabr 2006-cı il tarixli **202** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə 2 nömrəli əlavənin IV bəndi yeni redaksiyada verilmişdir.



---

əvvəlki redaksiyada deyilirdi:

Aşağıda imza edən solahiyyətli nümayəndə bununla təsdiq edir ki:

1. yuxarıda göstərilən yeyinti məhsulları onların istehsalına və satışına dair sağlamlıq şərtlərini müəyyən edən 91/493/AİB nömrəli 1991-ci il 22 iyul tarixli Şüranın Direktivinin şərtlərinə əsasən emal olunmuş, saxlanılmış və nəql olunmuşdur;

2. əlavə olaraq, ikitaylı molyuskaların dondurulması və emalı zamanı onların saxlanıldığı yerlər istehsalına və satışına dair sağlamlıq şərtlərini müəyyən edən 91/492/AİB nömrəli 1991-ci il 15 iyul tarixli Şüranın Direktivinin şərtlərinə uyğundur.

<sup>16</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817) ilə 3 nömrəli əlavənin IV bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən solahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar:

1. 91/492/AİB nömrəli Direktivin əlavəsinin I, II və III bəndlərindəki gigiyenik tələblərə uyğun olaraq övlənmiş və nəql olunmuşdur;

2. 91/492/AİB nömrəli Direktivin əlavəsinin IV bəndinə uyğun olaraq sağlamlıq qaydaları əsasında hazırlanmış, zəruri hallarda təmizlənmiş və qablaşdırılmışdır;

3. 91/492/AİB nömrəli Direktivin əlavəsinin VI bəndinə uyğun olaraq yoxlamadan keçirilmişdir;

4. 91/492/AİB nömrəli Direktivin əlavəsinin V, VII, VIII, IX və X bəndlərinə uyğun olaraq istehlak üçün tam yararlıdır.

<sup>17</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817) ilə 4 nömrəli əlavənin IV bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən solahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilmiş dondurulmuş və ya emal edilmiş məhsullar:

1. 91/492/AİB nömrəli Direktivin əlavəsinin VI bəndinə uyğun olaraq yoxlamadan keçirilmişdir və icazə verilmiş, toksiki elementlər olmayan yerdə və tarixdə övlənmişdir;

2. 91/492/AİB nömrəli Direktivin əlavəsinin V bəndinin 2-5-ci və 7-ci maddələri nəzərə alınmışdır;

3. 91/492/AİB nömrəli Direktivin əlavəsinin II bəndində göstərilən qaydalara uyğun olaraq nəql olunmuşdur;

4. 91/493/AİB nömrəli Direktivin əlavəsinin III, IV və VI bəndlərinə uyğun olaraq hazırlanmış, dondurulmuş, emal olunmuş və qablaşdırılmışdır;

5. 91/493/AİB nömrəli Direktivin əlavəsinin V bəndinə uyğun olaraq analizlərdən keçirilmişdir;

6. 91/493/AİB nömrəli Direktivin əlavəsinin VIII bəndinə uyğun olaraq sağlamlıq qaydaları ilə hazırlanmış və nəql olunmuşdur.

<sup>18</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817) ilə 5 nömrəli əlavənin IV bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

#### **IV. Keyfiyyətin təsdiqi**

Aşağıda imza edən solahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən qurbağa ayaqları və ya dəniz ilbizi:

- 
1. ~~92/118/AİB nömrəli Direktivin II əlavəsinin 3-cü bəndindəki gigiyenik tələblərə əsasən hazırlanmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş, dondurulmuş, qablaşdırılmış və saxlanılmışdır;~~
  2. ~~94/356/AİB nömrəli Direktivə uyğun olaraq müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən hazırlanmış proqram əsasında yoxlamadan keçirilmişdir;~~
  3. ~~91/493/AİB nömrəli Direktivin əlavəsinin V bəndinə uyğun olaraq analizlərdən keçirilmişdir.~~

<sup>19</sup> 12 sentyabr 2006-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 817**) ilə "Keyfiyyət sertifikatının nümunəsi" (6-13 nömrəli əlavələr) həmin qərara əlavə edilmişdir.

<sup>20</sup> 14 dekabr 2006-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1153**) ilə "Keyfiyyət sertifikatının nümunəsi" (14 və 15 nömrəli əlavələr) əlavə edilmişdir.